

UOT:628.1:658.011.56.

## MELIORASIYA VƏ SU TƏSƏRRÜFATI SAHƏSİNDE İSTİFADƏ EDİLƏN MAŞINLARIN HİDRAVLİK SİSTEMLƏRİNDE İŞÇİ MAYENİN MƏRKƏZDƏNQAÇMA TƏMİZLƏYİCİSİNİN İŞÇİ PARAMETRLƏRİNİN ARAŞDIRILMASI

t.e.f.d., dos. R.Q. Qardaşov  
aspirant N.İ. Məmmədov

Azərbaycan Memarlıq və İnşaat Universiteti  
Məqalə redaksiya heyatının 10.12-2020-ci il tarixli iclasında (protokol № 04) təqdimatı  
və optimallaşdırılmasına əsaslanan metodikaya uyğun yerinə yetirilmişdir.

**Xülasə.** Meliorasiya və su təsərrüfatı sahəsində istifadə edilən maşın parklarının tərkibinin araşdırılması göstərir ki, bu maşınların əksəriyyəti hidravlik intiqallıdır. Bu maşınların istismar dövründə imtinasız işləməsinin təmin edilməsi üçün hidravlik sistemlərdə istifadə edilən işçi mayelerin çirkənməsinin qarşısını almaq üçün işçi mayelerin təmizlənməsi tələb edilir. Məqalədə bu məqsədlə tətbiqi mümkün olan mərkəzdənqaçma süzgəclərinin işçi parametrləri araşdırılmışdır. Nəticədə işçi mayenin çirkəndirici hissəciklərdən tam təmizlənməsi üçün süzgəcin tələb olunan məhsuldarlığı, işçi mayenin çirkəndirici hissəciklərdən tam təmizlənməsində durulduurma əmsali və işçi mayedəki hissəciklərin orta ölçüsü məlum olduqda mərkəzdənqaçma təmizləyicisinin rotorunun yüksək səmərənin alınmasına imkan verən dövrlər sayının təyini üçün asılılıqların analitik ifadələri yazılmışdır.

**Açar sözlər:** işçi maye, mərkəzdənqaçma təmizləyicisi, süzgəc, çirkəndirici hissəcik, durulduurma əmsali, məhsuldarlıq, dövrlər sayı.

**Giriş.** Hidravlik intiqallı maşinlardan istifadə səmərəliyinin artırılması həmin maşınların iş qabiliyyətinin təmin edilməsi məqsədilə yerinə yetirilən sevis xidməti tədbirlərinin təşkil üsulundan və servis xidmətində həyata keçirilən tədbirlərin tərkibindən asılıdır. Meliorasiya və su təsərrüfatı sahəsində istifadə edilən hidravlik intiqallı maşınların istismar xərclərinin əhəmiyyətli hissəsinə məhz servis xidmətinə və maşının iş qabiliyyətinin pozulması ilə müşayiət olunan nasazlıqların aradan qaldırılmasına tələb edilən xərclər təşkil edir. Belə nasazlıqların yaranmasının əsas sabəbi hidravlik sistemlərdə işçi mayenin istismar müddətində çirkənməsidir. Ona görə də maşınların fasılısız işinin təmin olunması üçün maşinlarda istifadə olunan işçi mayenin təmizliyinin təmin olunması vacib məsələdir. İşçi mayenin təmizlənməsində müxtəlif növ təmizləyicilərdən istifadə olunur ki, onlardan ən geniş istifadə olunanı mərkəzdənqaçma təmizləyicisidir. Bu təmizləyicilərdən istifadə etdikdə təmizləmə keyfiyyətinin yüksəldilməsi üçün onun işçi parametrləri optimal qiymətə malik olmalıdır.

Maşınların istismar prosesində işçi mayenin tam təmizlənməsində mərkəzdənqaçma

təmizləyicisinin tətbiqinin əsaslandırılması və onun əsas işçi parametrlərinin optimal qiymətlərinin digər göstəricilərdən asılı olaraq təyininə imkan verən asılılıqların təyin edilməsi tələb olunur.

**Tədqiqat obyekti və metodikası.** Tədqiqat obyekti qismində meliorasiya və su təsərrüfatı sahəsində istifadə edilən maşınlarda istifadə edilən işçi maye və istifadə olunan təmizləyicilər qəbul edilmişdir.

Yerinə yetirilmiş tədqiqatlar nəzəri araşdırmalar nəticələrinin təhlil, sistemləşdirilməsi və optimallaşdırılmasına əsaslanan metodikaya uyğun yerinə yetirilmişdir.

**Problemin mahiyəti.** Maşının iş prosesində hidravlik sistemindəki işçi maye toz və sürütünən hissələrin yeyilməsindən yaranan hissəciklərə çırklənir. Çırkləndiricilər üzvi və qeyri-üzvi olmaqla iki yere bölünür: üzvi çırkləndiricilərə termiki çöküntülər, qeyri-üzvülərə isə qrunut tozu və hissələrin yeyilməsindən yaranan hissəciklər aid edilir [3].

Maşınlarda yeyilmənin qarşısını almaq (azaltmaq) məqsədilə istifadə edilən işçi mayelerin çirkənməsi, əksinə yeyilmənin sürətləndirilməsi ilə nəticələnir. Ona görə də, işçi mayenin kənar qarşıqlardan təmizlənməsi tələb olunur.

İşçi mayenin təmizlənməsi üçün müxtəlif təmizləyici süzgəclərdən istifadə olunur. Süzgəc elementlərinə görə süzgəclər narın təmizləmə süzgəci (NTS), kobud təmizləmə süzgəci (KTS) və mərkəzdənqaçma süzgəcləri (MS) növlərinə bölünür.

Mərkəzdənqaçma süzgəclərindən istifadə edilməsi ilə işçi mayenin daha yaxşı təmizlənməsinə nail olmaq mümkündür. Bu süzgəclər işçi mayenin yüksək keyfiyyətlə təmizlənməsini və ondan təkrar istifadə edilməsini təmin edir.

Mərkəzdənqaçma təmizləyicilərində çırkləndiricilərin həcmi çəkisi nə görə ( $2,5-3 \text{ q/sm}^3$ -dən böyük) seçilmə qabiliyyəti yüksəkdir.

Təmizlənən maye  $30-60 \text{ N/sm}^2$  təzyiq altında içi boş oxun içərisində fırlanan rotora verilir, rotor içərisində o, rotorun fırlanma sürətinə yaxın bucaq sürəti ilə fırlanır. Bu zaman xüsusi çəkisi işçi mayenin çəkisindən böyük olan çırkləndirici hissəciklər mərkəzdənqaçma qüvvəsinin təsiri rotorun divarına tərəf atılır və divar üzərinə çökür.

Mərkəzdənqaçma qüvvəsinin təsiri altında xüsusi çəkisi işçi mayenin xüsusi çəkisindən böyük olan işçi mayenin tərkibindəki mexaniki qarşıqlar süzgəcin hərəkətsiz gövdəsinə doğru atılır və onun səthində qara rəngli yaq qatı əmələ gətirir. Belə süzgəclərin məhsuldarlığı adətən  $3...10 \text{ m}^3/\text{saat}$  olur. Araşdırmalar göstərir ki, mərkəzdənqaçma süzgəclərində işçi mayenin durulduurma narınlığı və durulduurma əmsali ilə xarakterizə edilən təmizləmə keyfiyyəti adı süzgəclərə nisbətən  $1,5...2$  dəfə yüksəkdir. Təmizləmənin yüksək narınlığı ( $3...5 \text{ mkm-dən}$  böyük) mərkəzdənqaçma süzgəclərinin əsas üstünlüyüdür. Bu süzgəclərin digər süzgəclərdən fərqi süzgəc elementlərinin olmamasıdır. Bu süzgəclərdə onların vəzifəsi mərkəzdənqaçma təmizlənmə sahəsində yerinə yetirilir.

Mərkəzdənqəçmə təmizlənmə sahəsi qravitasiyalı süzgəclərdən fərqli olaraq bircinsli olmur. Mərkəzdənqəçmə sahəsinin qüvvə xətləri radius istiqamətində və rotordan mərkəzdənqəçmə süzgəcini əks divarına doğru yönəlməklə konsentrik silindr əmələ gətirir.

Buna görə də çöküntülər rotorun divarında bərabər paylanır (şəkil 1).

Çökəmə prosesi mərkəzdənqəçmə təmizlənmə sahəsinin gərginliyi, yəni vahid kütləyə təsir edən qüvvə ilə xarakterizə olunur:

$$E = r_1 \omega^2 \cdot \frac{mm}{san^2} \quad (1)$$

burada  $r_1$  - baxılan nöqtənin mərkəzdənqəçmə təmizlənmə sahəsinin mərkəzindən (fırlanma oxundan) olan məsafəsidir, mm;  $\omega = \frac{\pi}{30}$  - sahənin fırlanma sürəti,  $\frac{rad}{san}$ ;  $n$  - mərkəzdənqəçmə süzgəcinin dövrlər sayıdır,  $dəq^{-1}$ .

Araşdırımlar göstərir ki, mərkəzdənqəçmə süzgəcinin işinin səmərəliliyinin qiymətləndirilməsində mərkəzdənqəçmə və qravitasiya sahələrinin təcillərinin nisbəti kimi təyin olunan  $F_p$  qüvvəsinin ayrılmama amili qəbul edilir [1]:


$$F_p = \frac{E}{g} \cdot \frac{1}{\sqrt{1 + \frac{2}{\pi} \frac{r_1}{R_r}}} \quad (2)$$

burada  $g$  - sərbəstdüsmə təcili,  $\frac{m}{san^2}$ .

Böülünmə amili artıqca təmizlənmə prosesi daha intensiv gedir və  $F_p$  qüvvəsinin ayrılmama amili artıqca təmizləyicinin fırlanma sürəti də əhəmiyyətli dərəcədə artır və ya əksinə.

Rotora daxil olan işçi mayenin tərkibindəki çirkəndirici qarışqların ölçü və sıxlığı işçi mayedə bərabər (monodispersiya) paylanır. Belə suspenziyanın təmizlənməsində mayenin rotorda olduğu müddətdə rotorun divarına yalnız mayenin rotor boyunca hərəkətə başladığı anda fırlanma oxundan müəyyən  $r_r$  radiusu məsafəsində böyük məsafədə yerləşən hissəciklər çökür [2]. Bu zaman aşağıdakı şərt ödənir:

$$r_{mq} < r_r < R_r \quad (3)$$



Şəkil 1. Rotorda hissəciklərin çökəmə zonası

$R_r$  - rotorun daxili səthinin diametri;  $r_{mq}$  - rotorda maye qatının daxili radiusudur.

MS-in işinin səmərəliliyinin qiymətləndirilməsi durulduurma əmsalına görə aparılır. Duruldumanın sıxlığı (durulduurma əmsali) işçi mayedən süzgəcdə saxlanılan çirkəndirici qarışqların miqdarını eks etdirir. Durulduurma əmsali qarışığın ayrılması əmsalını nəzərə almaqla axın zonasının en kəsik sahəsinin axının tam sahəsinə olan nisbətidir, yəni

$$\varphi = \frac{R_r^2}{R_r^2 - r_{mq}^2} \cdot A, \quad (4)$$

burada  $A = 1 - e^{\frac{1}{2}FF_c}$  - böülünmə əmsali;  $F$  - ayrılmama amili;  $E_c$  - qarışığın ayrılmama qabiliyyətini xarakterizə edən əmsaldır.

Ayrılmama amili aşağıdakı kimi təyin olunur:

$$F = \omega \tau. \quad (5)$$

burada  $\tau$  - işçi mayenin rotor daxilində qalma müddətidir, san.

İşçi mayenin rotor daxilində qalma müddəti onun rotora daxil olması və rotordan çıxması arasındaki müddət olmaqla aşağıdakı ifadə ilə təyin olunur:

$$\tau = \frac{\pi h_r}{Q} (R_r^2 - r_{mq}^2) \quad (6)$$

burada  $h_r$  - rotorun hündürlüyü, mm;  $Q$  - vahid zamanda təmizlənən yağıñ həcmidir,  $\frac{m^3}{san}$ .

Qarışığın ayrılmama qabiliyyəti (çirkəndiricilərin işçi mayedən ayrılmama qabiliyyəti) hissəciklərin sıxlığının işçi mayenin dinamiki sıxlığına nisbəti kimi təyin edilir:

$$E = \frac{d^2(\rho_h - \rho_m)}{\mu}, \quad (7)$$

burada  $\mu$  - mayenin dinamiki özlülüyü, Pa·s;  $\rho_h$  - hissəciklərin sıxlığı,  $\frac{kg}{sm^3}$ ;  $\rho_m$  - işçi mayenin sıxlığı,  $\frac{kg}{sm^3}$ .

Dinamiki özlülük (mütəqə özlülük) kinematik özlülükə işçi mayenin sıxlıqları hasilidir. Bu halda kinematiki özlülük ( $Pa \cdot s$ ) təcrübə yolla təyin olunur və sabit qismində qəbul edilir:

$$\mu = \rho^t v, \quad (8)$$

burada  $\rho^t$  - sınaq olunan temperaturda sıxlıq,  $\frac{1}{sm^3}$ ;  $v$  - kinematiki özlülük dördü,  $\frac{m^2}{san}$ .

Ifadələrin araşdırılması göstərir ki,  $A$  kəmiyyəti əsasən, işçi mayenin və işçi mayedəki

qarışqların sıxlığından və mərkəzdənqəçmə təmizləyicisinin texniki xarakteristikasından (parametrlərindən) asılıdır [1].

Beləliklə, aşağıda verilmiş asılılıqların araşdırılması nəticəsində mərkəzdənqəçmə süzgəcinin təmizləmə əmsalının təyin olunması üçün aşağıdakı ifadəni alarıq:

$$\varphi = \frac{R_r^2}{R_r^2 - r_{rm}^2} \left[ 1 - e^{-\frac{\pi h_r (R_r^2 - r_{rm}^2)^{1/2} (\rho_1 - \rho_2)}{9 \mu Q}} \right] \quad (9)$$

Bu asılılığı istifadə edərək təmizləyicinin dövrlər sayını və işçi mayenin özlülüyünü dəyişməklə hissəciklərin diametrindən asılı olaraq durulduurma əmsalını təyin etmək mümkündür.

Mərkəzdənqəçmə təmizləyicisinin iş qabiliyyətinin səmərəliliyi durulduurma ədədi ilə qiymətləndirilə bilər. Durulduurma ədədi  $\left( \frac{sm}{saat} \right)$  təmizləyicinin işçi mayeni müəyyən vaxt ərzində tam təmizləmək (durultmaq) qabiliyyətini xarakterizə edir:

$$B = \frac{2 \varphi Q (R_r - r_{mq})}{\pi h_r (R_r^2 - r_{rm}^2) \omega^2 (R_r + r_{mq})}, \quad (10)$$

burada  $Q$  - mərkəzdənqəçmə təmizləyicisinin məhsuldarlığı,  $\frac{m^3}{saat}$ ;  $g$  - sərbəstdüsmə təcili,  $\frac{m}{saat^2}$ .

İşçi mayenin çirkələndirici hissəciklərdən tam təmizlənməsi üçün onun tələb olunan məhsuldarlığı aşağıdakı ifadə ilə təyin olunur:

$$Q_p = \frac{\alpha^2 (\rho_1 - \rho_2) \omega^2 \pi h_r (R_r^2 - r_{mq}^2)}{18 \mu \ln \frac{R_r}{r_{rm}}} \cdot \frac{m^3}{saat} \quad (11)$$

İşçi mayenin çirkələndirici hissəciklərdən tam təmizlənməsində durulduurma əmsalı ( $B$ ) və işçi mayedəki bu hissəciklərin orta ölçüsü məlum olduqda mərkəzdənqəçmə təmizləyicisinin rotorunun təmizləmədə yüksək səmərənin alınmasına imkan verən dövrlər sayını aşağıdakı ifadə ilə təyin etmək mümkündür,  $dəq^{-1}$ :

$$n = \sqrt{\frac{1000 Q g (R_r - r_{mq})}{E \pi^2 \Omega (R_r + r_{mq})}}, \quad (12)$$

burada  $\Omega = \pi h_r (R_r^2 - r_{rm}^2)$  - rotorun işçi həcmidir,  $mm^3$ .

**Nəticə.** Aparılmış tədqiqatlar nəticəsində mərkəzdənqəçmə təmizləyicisinin durulduurma ədədini, işçi mayenin çirkələndirici hissəciklərdən tam təmizlənməsi üçün onun

tələb olunan məhsuldarlığını və onun rotorunun təmizləmədə yüksək səmərənin alınmasına imkan verən dövrlər sayını təyin etmək üçün analitik ifadələr alınmışdır.

#### Istifadə olunmuş ədəbiyyat:

1. Овчаренко С. М., И. Н. Денисов, В. А. Минаков. Расчет параметров работы центробежного фильтра масляной системы дизеля. Известия транссиба №2, 2015.
2. Soltanov M.Ə. Mərkəzdənqəçmə təmizləyicisinin rotorunda çirkələndirici hissəciklərin yerdəyişmə mexanizminə dair. AzMİU, Elmi əsərlər №1, Bakı, 2001.
3. Şərifov A.R., Qarayev N.Ə., Mehraliyev Ə.T. İnşaat maşınlarında istifadə edilən işçi mayelərin istismar prosesində çirkələnməsi. AzMİU, Elmi əsərlər №1, Bakı, 1998.

### ИССЛЕДОВАНИЕ РАБОЧИХ ПАРАМЕТРОВ ЦЕНТРОБЕЖНОГО ОЧИСТИТЕЛЯ РАБОЧЕЙ ЖИДКОСТИ В ГИДРОСИСТЕМАХ МАШИН, ИСПОЛЬЗУЕМЫХ В МЕЛИОРАЦИИ И ВОДНОМ ХОЗЯЙСТВЕ

**Резюме.** Изучение состава парка, используемого для мелиорации земель и управления водными ресурсами, показывает, что большинство этих машин имеют гидравлический привод. Для обеспечения бесперебойной работы этих машин во время работы требуется очистка рабочих жидкостей, чтобы предотвратить загрязнение рабочих жидкостей, используемых в гидравлических системах. В статье исследуются рабочие параметры центробежных фильтров, используемых для этих целей. В результате для определения количества циклов были определены необходимая эффективность фильтра для полного удаления загрязнений из рабочего тела, коэффициент осаждения для полного удаления загрязнений из рабочего тела и средний размер частиц в рабочем теле.

**Ключевые слова:** рабочая жидкость, центробежный очиститель, фильтр, загрязнитель, коэффициент разбавления, производительность, количество циклов.

### CENTRIFUGAL CLEANING OF WORKING FLUID IN HYDRAULIC SYSTEMS OF MACHINES USED IN AMELIORATION AND WATER MANAGEMENT INVESTIGATION OF EMPLOYEE PARAMETERS

**Summary.** A study of the composition of the fleets used in land reclamation and water management shows that most of these machines are hydraulically driven. To ensure uninterrupted operation of these machines during operation, cleaning of the working fluids is required to prevent contamination of the working fluids used in hydraulic systems. The article examines the operating parameters of centrifugal filters used for this purpose. As a result, the required efficiency of the filter for complete removal of contaminants from the working fluid, the settling coefficient for complete removal of contaminants from the working fluid and the average size of particles in the working fluid were determined to determine the number of cycles.

**Keywords:** working fluid, centrifugal cleaner, filter, contaminant, dilution factor, productivity, number of cycles.

Redaksiyaya daxil olma: 17.11-2020-ci il  
Təkrar işlənməyə göndərilmə: 04.12-2020-ci il  
Çap'a qəbul edilmə: 10.12-2020-ci il